

Tarixdən məlumdur ki, XIX əsrin əvvəllərindən başlayaraq, ermənilər Azərbaycan torpaqlarında kütłəvi şəkildə məskunlaşdırılmışa başlamış və azərbaycanlılar qədim torpaqlarından, ata-baba yurdlarından qovularaq, deportasiyası edilmişlər. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasetinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistən dövləti yaratmaq olmuşdur. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Azərbaycanlılar tədricən doğma torpaqlarından qovulmuş, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılmışdır.

Azərbaycanlılara qarşı yeridilen soyqırımı siyasetinin tarixi əsrləri əhatə etse də, bu barədə əsl həqiqət Ümummülli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız Onun 1998-ci il 26 mart tarixli Fermanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələye cəlb olunur.

Hadisələri ardıcılıqla izləsək, başımıza getirilen olayların tarixdə, demək olar ki, eyni ssenarı üzre cərəyan etdiyinin şahidi olarıq. Erməni daşnaklarının 1918-ci il martın 31-də xalqımıza qarşı töredikleri soyqırımdan artıq 99 il ötür. Bu zamana qədər ermənilərin xalqımıza qarşı həyata keçirdikleri genosid siyasetinin nəticəsi olaraq, azərbaycanlıların başına olmazın müsibətlər, faciələr getirilmiş, xalqımıza qarşı deportasiya və soyqırımı siyaseti həyata keçirmişdir. "Məqsədə doğru addımlayan" ermənilər xalqımızın tarixini kobud şəkildə saxtalaşdırır, milli-maddi və mədəniyyət abidələri, toponimləri erməni təcavüzüne məruz qalırdı.

Elmi-tarixi mənbələrdən belli olduğu kimi, "Türkmənçay" müraciətindən sonra Rusiya imperatoru I Nikolayın 21 mart 1828-ci il tarixli fermanı ilə İrəvan ve Naxçıvan xanlıqları ərazisində "Ermeni vilayəti"nin yaradıldığı elan edilib, 7331 azərbaycanlı və 2369 erməni ailəsinin məskunlaşlığı İrəvan şəhəri bu vilayətin tərkibinə daxil edilib. Bu və ya digər faktlar göstərir ki, Azərbaycan torpaqları hesabına dövlət quran ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalmışlar. Xüsusilə, onların 1905-1907-ci, 1915-1920-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə töredikləri kütłəvi qətlamlar, işgalçılıq siyasetləri bu qanlı əməllərin ən dehşətli mərhələləri olmuşdur.

31 mart 1918-ci il tarixindən 99 il ötür



Mart soyqırımı - 1918-ci ilin mart-aprel aylarında başda Stepan Şəumyan olmaqla, erməni daşnaklarının Azərbaycan türklərinə qarşı töredikləri kütłəvi qırğını Bakıda, Şamaxıda, Muğanda, Lənkəranda və digər yerlərdə 50 minden artıq günahsız soydaşımızın qətlə yetirilməsinə səbəb olmuşdur. Azərbaycanın tarixi şəhəri olan İrəvan'da 1920 azərbaycanlıının evi yandırılmış, 132 min soydaşımız qətlə yetirilmişdir. 1918-ci ilin mart-aprel soyqırımı İslamiyyətdən da yan keçməmişdir. Belə ki, rayona məxsus 12 kənddə 1044 nəfər amansızcasına öldürürülmüşdür. Ən böyük qırğın 360 nəfərin öldürülüyü Tircan, 225 nəfərin qətlə yetirildiyi Mütçü, 100 nəfərin məhv edildiyi Bizlan və s. kəndlərdə töredilmişdir. Mart soyqırımdan bir il sonra ermənilər bu hadisələri bolşeviklərə müsəlmanlar arasında cərəyan edən həkimiyət mübarizəsi kimi mətbuatda yayıldılar.

Xatırladaq ki, 1918-ci ilde Rusiyada yaranmış veziyətdən istifadə edən ermənilər öz istediklərinə bolşevizm bayraqı altında nail olmağa cəhd göstərmişlər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırımızi Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsleri eşidildi. Təpədən-dırnağa qədər silahlılaşmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır işgəncərlərə öldürülürdü. Arxiv materiallarına əsasən, quşlaqları-burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi.

Ermənilər bütün Azərbaycanı işgal etməyə cəhd göstərildilər. Belə ki, Qarabağda yaşayan ermənilərlə birləşib, Gəncəyə hückum planı hazırlanırdı. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövülüyü uğrunda ölüm-dirim mübarizəsi



nin başlanması işgalçılardan bütün planlarını pozdu.

Mart hadisələri, əslində, bolşeviklərin daşnaklarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Hadisənin təşkilatçısı olan S.Şəumyan qırğından bir neçə gün sonra 1918-ci il aprelin 13-də RSFSR XKS-yə yazdığı məktubunda etiraf edirdi ki, biz süvari dəstəmizə birinci silahlı hückum cəhdindən bəhane kimi istifadə etdik və bütün cəbhə boyu hückuma keçdik: "...Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütün"un da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərkən buna yol verdik".

1918-ci il sentyabr ayının 20-i və 26-da Bakı bolşeviklər Ağcaqum cöllərində güllələnməyə aparılırlar, yolda qəflətən Anastas Mikoyan və Stepan Şəumyan yoxa çıxmış və yenidən Rusiyada peydə olmuşlar. SSRİ zamanı isə bizişlərə Stepan Şəumyan qəhrəman kimi aşilanmış və onun Bakı bolşevikləri ilə güllələndiyi bildirilmiş, 70 il erzində onun kimi yüzlerle erməni qanıçənlərinin xatirəleri əziz tutulmuşdu. Sonradan yenidənqurma və müstəqillik illərində gizli arxivlər açılından, məlum oldu ki, çox hiyləgər erməni olan Stepan Şəumyan heç də 1918-ci ilde güllələnməmiş, əksinə, ingilis gəmiləri ilə İran'a qaçmış, oradan da, İngiltərəyə gedərək, qəribə bir yaşayış məkanı

seçərək, ömrünün sonuna kimi Hindistanda yaşamışdır.

Bu gün dünya ictimaiyyətinin nəzərinə 31 Mart Soyqırımı ilə bağlı əsaslı dəlillərdən bir olaraq Quba kütłəvi məzarlığı təqdim olunur. Quba şəhərinin şimalında yerləşən kütłəvi məzarlıqdə 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlılar basdırılıb. 2007-ci ildə aşkarlanan məzarlıqdakı iki dolu arx insan skeletləri ermənilərin Qubada soyqırımı həyata keçirdiklərinin əyani sübutdur. Bu məzarlıq ermənilərin 1918-ci ildə

Qubada töredikləri qətlamların üzə çıxan bir hissəsidir. Artıq dünən ıctimaiyyəti bu və digər dəlillər vasitəsilə erməni siyaseti ilə tanış ola bilirlər.

Ermənilər zaman-zaman tarixi təkrarlayaraq, iyrinci siyasetin müəllifinə çevirilirler. Belə ki, ermənilər sovet rejimində bəhrənərək, öten əsrin son illərində yenidən azərbaycanlıları öz tarixi torpaqlarından qovdular. Məhz ele bunun nəticəsi olaraq, 1990-ci ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yerdildi, yələrlə azərbaycanlı şəhid oldu, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldılar. Məlum proseslərin davamı olaraq, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciəninlərə azərbaycanlılarının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsəbə karəkətin nəticəsi olaraq, bu gün ərazimizin 20 faizi işğal altındadır.

Vaxtılı 31 mart tarixində qətlə yetirilən azərbaycanlıların uyuduğu məzarlıqdə bu gün həmin yüzilərin sonunda şəhid olan vətən oğulları uyuyur. Bəşəriyyət tarixinde ermənilərin xalqımızın başına gətirdikləri faciəsi ilə müqayisə ediləcək dehşətli cinayet tərodiləməyib. Xocalı şəhərində yaşayan insanlara qarşı həyata keçirilən soyqırımı aktı da ermənilərin ha-

zırladığı növbəti ssenari əsasında baş tutdu. Müstəqil dövlət olaraq bu gün dünyaya qapı açdığımızda tariximizin hər bir səhifəsi bize ibrat dərsi olmalı, tariximizi unutmamalı və ondan vaxtında düzgün nəticələr çıxarmalıyıq.

Azərbaycan Prezidenti İlham Əliyevin yürüdüyü uğurlu xarici siyaset nəticəsində, artıq dünya və beynəlxalq təşkilatlar Ermənistən işgalçı dövlət kimi tanır. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayıacaq. Azərbaycan Prezidenti İlham Əliyevin vurğulduğu kimi, "Ermənistən başa düşməlidirlər ki, biz artıq orta əsrlərde yox, XXI əsrə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz isteyirik ki, bölgədə sülh olsun. Biz isteyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işgalçi bilməlidir ki, bu işgalin sonu olmayıacaqdır. Bu işgalin sonu ya sülh müqaviləsidir, ya da qəçilməz möglubiyyətdir". Azərbaycan iqtisadi və hərbi potensialını sürətlə artırmaqdə, regionun ən güclü dövlətinə çevriləməkdədir.

Azərbaycan xalqının mənəviyatına, milli qıruruna və mənliyinə böhtənlər atan, siyasi və hərbi təcavüz həyata keçirən ermənilərin bu vəhşiliklərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması yönündə son illərdə bir sıra tedbirler görülür. Heydər Əliyev Fonduñun dəstəyi ilə həyata keçirilən kampanya dünyanın bir çox şəhərlərini əhatə etməklə, Azərbaycanın xaricdəki 50-yə yaxın diplomatik nümayəndəliyini və diaspor təşkilatlarını da bu prosesə cəlb etdi. Fonduñ hazırladığı və nəşr etdirdiyi kitab və bukletlər, Xocalı soyqırımı əks etdirən fotosəkillər mötəber təşkilatlarda düzənlənən mərasimlərdə bir daha xarici ölkə vətəndaşlarının diqqətini Azərbaycan xalqının faciəsinə, ermənilərin isə vandalizminə yönəldti. Fonduñ nəşr etdirdiyi "Qarabağ həqiqətləri" toplusu Azərbaycan həqiqətlərini bütün dünyaya tanıdı. "Xocalıya ədalət" kampanyası isə Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münəqişənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin mühüm mərhəlesi oldu. Heydər Əliyev Fonduñ hazırladığı Azərbaycan internet portalı isə ermənilərin yüz illər boyu xalqımıza qarşı yürüdüyü soyqırımı siyasetini daha mükəmməl formada beynəlxalq seviyyədə təqdim edir. 6 min sehifədən ibarət olan portalda ölkəmiz haqqında, o cümlədən, Dağlıq Qarabağ münəqışəsinin tarixi haqqında istenilən məlumatı əldə etmək mümkündür.

Tarix heç zaman unudulmur, tarix yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılışmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla, bütün problemlərin öhdəsindən hər zaman ugurla gəlmək iqtidarındadır.

Nəzakət ƏLƏDDİNQIZI